

## KITABA RƏY

**“VƏTƏNDƏŞ, ALİM, ZİYALI” AKADEMİK BƏKİR NƏBİYEV  
BİBLİOQRAFIK İNFORMASIYA MƏNBƏLƏRİNĐƏ**

## ABUZƏR XƏLƏFOV

*BDU, Kitabxanaşunaslıq kafedrasının müdürü,  
tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi*

## SOLMAZ SADIQOVA

*BDU, Biblioqrafiyaşunaslıq kafedrasının dosent əvəzi, tarix üzrə fəlsəfə  
doktoru  
solmaz\_bdu@mail.ru*

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Mərkəzi Elmi Kitabxanası akademik Bəkir Nəbiyevin 85 illiyinə həsr olunmuş “Vətəndaş, alim, ziyali” biblioqrafik soraq kitabı nəşr etmişdir. 2015-ci ildə işq üzü görmüş biblioqrafik vəsaidən 1951-ci ildən 2012-ci ilə qədər akademikin elmi-pedaqoji, ictimai fəaliyyəti haqqında informasiya əldə etmək olar.

Biblioqrafik soraq kitabının annotasiyasından məlum olur ki, ilk dəfə 1999-cu ildə akademik Bəkir Nəbiyevin 70 illiyi ərəfəsində oxuculara təqdim edilmiş bu kitab sonrakı illərdə müəyyən əlavə və düzelişlərlə daha 2 dəfə nəşr edilmişdir. Hər nəşrdən sonra kitabı nüsxələri Azərbaycan ədəbiyyatını sevənlər, ədəbiyyat tədqiqatçıları, ədəbi prosesin iştirakçıları, Bəkir müəllim və onun yaradıcılığını qiymətləndirənlərin şəxsi kitabxanalarında öz layiqli yerini tutmuş, az müddədən sonra “axtarılan” kitablar arasına daxil olmuşdur. Sonuncu nəşrdən keçən 6 il ərzində alimin bir neçə yeni monoqrafiyası, məqalələri işq üzü görmüş, elmi redaktəsini həyata keçirdiyi onlarla kitab çapdan çıxmış, rəhbərliyi ilə dissertasiyalar müdafiə edilmişdir. Araşdırma zamanı akademik haqqında soraq kitabının təkmilləşdirilməsinə və yenidən nəşrinə ehtiyac yaranan əlavə məqamlar da ortaya çıxmışdır. Müəyyən ixtisarlar və dəyişikliklərə oxuculara təqdim olunan bu nəşr soraq kitabının akademikin vəfatından sonra həyata keçirilən ilk nəşridir və möhtəşəm alimin 85 illik yubileyi ərəfəsində AMEA Rəyasət Heyətinin qərarı ilə çap edilir. Kitabın tərtibçiləri Güllər Rəsulova, Xuraman İslmaylova, Sadiq B.Nəbiyev, Bəkir S.Nəbiyev, elmi redaktorları akademik Isa Həbibbəyli, redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İslmaylovdur.

Biblioqrafik soraq kitabı “Bəkir Nəbiyevin əziz xatirəsinə” başlığı ilə təqdim olunur. Biblioqrafik soraq kitabında materiallar 5 hissə, 14 bölmədə

xronoloji qaydada qruplaşdırılmışdır. Birinci hissə “Ölüm sevinməsin qoy” adlanır. Burada “B.Ə. Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” verilmişdir. “Bəkir Nəbiyevin vəfati münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlət rəsmiləri, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən imzallanmış nekroloqdan” və “Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin ailəsinə” sərlövhəli Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın başsağlığı məktubu verilmişdir.

“Ömrün səhifələri” hissəsində Bəkir Nəbiyev: tərcümeyi-halim, ikinci bölmə “AMEA-da 2011-ci ildə fəaliyyətim haqqında hesabat”, üçüncüüsü isə “Həyatı və yaradıcılığının əsas tarixləri” adlanır.

“Elmi ırsı” hissəsində “Müəllifi olduğu kitablar”, “Tərtib etdiyi kitablar”, “Redakta etdiyi kitablar”, “Rəy verdiyi və elmi məsləhətçi olduğu əsərlər”, “Məqalə və resenziyaları”, “Ədəbi tərcümələri”, “Elmi rəhbərliyi ilə hazırlanmış dissertasiyalar”, “Haqqında yazılınlar” adlı bölmələr verilmişdir. “Müasirləri Bəkir Nəbiyev haqqında” hissəsində müasirlərinin akademik haqqında fikirləri öz əksini tapmışdır. Sonra isə “Avtoqraflardan seqmələr” hissəsi verilmişdir. Qeyd etdiyimiz kimi, kitabın əvvəlində “Ölüm sevinməsin qoy” hissəsində birinci Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı öz əksini tapmışdır. Sərəncamda deyilir:

“Azərbaycanın görkəmli ədəbiyyatşunası, akademik Bəkir Əhməd oğlu Nəbiyevin xatirəsinin əbədiləşdirilmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş şəhərində küçələrdən birinə Bəkir Nəbiyevin adının verilməsini təmin etsin.

2.Azərbaycan Respublikasının Nazirlər Kabinetı:

2.1. Ağdaş şəhərinin ümumi təhsil müəssisələrindən birinə Bəkir Nəbiyevin adının verilməsini təmin etsin;

2.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

**İlham Əliyev**

**Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 4 aprel 2013-cü il”**

Bəkir Nəbiyevin vəfati münasibəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlət rəsmiləri, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən imzallanmış nekroloqdan:

“Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli ədəbiyyatşunas və tənqidçi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatları laureati, Azərbaycan

Respublikası Prezidentinin fərdi təqaüdçüsü, akademik Bəkir Əhməd oğlu Nəbiyev 2012-ci il martın 15-də ömrünün 82-ci ilində vəfat etmişdir.

...Elmi fəaliyyətində ədəbiyyatşunaslıqla tənqidçiliyi birləşdirməyə nail olmuş Bəkir Nəbiyev ensiklopedik biliklərə malik ədəbiyyat tarixçisi kimi tanınır. Əsas tədqiqat mövzularının XX əsr Azərbaycan ədəbiyyatı ilə bağlı olmasına baxmayaraq, Bəkir Nəbiyev bütövlükdə ədəbi irsimizi mükəmməl bilən alım kimi şöhrət qazanmışdır. Yüksək peşəkarlıq, tükənməz işgüzarlıq, ədəbi-tarixi proseslərə konseptual yanaşma akademikin yaradıcılığının başlıca xüsusiyyətlərindən idi. Zəngin yaradıcılıq yolu keçən alım Azərbaycan ədəbiyyatşunaslığının və ədəbi tənqid sahəsinin inkişafına mühüm töhfələr vermişdir. O, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin mühüm problemləri, eləcə də milli mətbuatın keçmişini ilə bağlı sanballı araşdırırmalar aparmışdır.

Bəkir Nəbiyevin çoxçəkili Azərbaycan ədəbiyyatı tarixinin yazılmasında müstəsna xidmətləri olmuşdur. Onun ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına hər etdiyi monoqrafiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Tanınmış elm xadimi, görkəmli ədəbiyyatşunas, həqiqi ziyanlı və səmimi insan Bəkir Nəbiyevin işqli xatırı onu təmيانlarının qəlbində hər zaman yaşayacaqdır”.

Birinci hissədə verilmiş növbəti yazı hörmətli xanım Mehriban Əliyevanın Azərbaycanın Respublikasının Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin ailəsinə ünvanlandığı yazıdır:

“Ölkəmizdə milli filologianın, tənqid və ədəbiyyatşunaslıq elminin inkişafında əvəzsiz və danılmaz xidmətləri olan Azərbaycanın görkəmli alimi, akademik Bəkir Nəbiyevin vəfati haqqında qəfil xəbər hamı kimi bizi də sarsıdı.

Xalqımızın mədəni-mənəvi problemləri bir vətəndaş ziyanlı kimi Bəkir Nəbiyevin həmişə diqqət mərkəzində olmuş, o, müasir bədii düşüncənin düzgün istiqamətdə inkişafına çoxsaylı tədqiqatları ilə böyük yardım etmiş, yüksək alım və müəllim adını bütün elmi-pedaqoji və ictimai fəaliyyəti ilə doğrultmuşdur. Bu gün onun yetirmələri – onlarla elmlər doktorları və namizədləri, uzun illər rəhbərlik etdiyi mötəbər elm ocağı – AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Azərbaycan ədəbiyyatşunaslıq elmini irəli aparırlar, ustadlarının elm, mədəniyyət və ədəbiyyat sahəsində qazandığı nailiyətləri uğurla davam etdirirlər.

Bəkir Nəbiyevin aldığı çoxsaylı fəxri adlar, “Şöhrət” və “İstiqlal” ordenləri, Azərbaycan Respublikası Prezidentinin “Fəxri Diplomu” onun Azərbaycanın mədəni və ictimai həyatında xüsusi yeri və çəkisi olan tanınmış ictimai xadim, müəllim, ədəbiyyatımızın yorulmaz təbliğatçısı kimi gərəkli əməyinin yüksək qiymətləndirildiyindən xəbər verir.

Bu ağır, kədərli gündə yeganə təsəllimiz odur ki, səmimi insan, əsl ziyanlı olan akademik Bəkir Nəbiyevin əziz xatirəsi xalqımız tərəfindən heç zaman unudulmayıacaq.

Biz ulu Tanrıdan mərhumu rəhmət dileyirik, onun ailəsinə və yaxınlarına dərin hüznələ başsağlığı veririk.

**Hörmətla,  
Mehriban Əliyeva  
Heydər Əliyev Fondunun prezidenti”**

İkinci hissə “Ömrün səhifələri” hissəsində “Tərcüməyi-halim” sərlövhəli yazı verilmişdir. Akademik Bəkir Nəbiyevin öz dilindən 10 iyun 2010-cu il tarixində yazdığı tərcüməyi-hal burada öz əksini tapmışdır. Tərcüməyi-halda deyilir: “...Ulu babam Molla Nəbi əslən Qəbelənin Mixliqovlaq kəndindən olub, dəhşətli sel evini, təsərrüfatını dağdırıldıdan sonra XIX əsrin əvvəllerində Ağdaşa, Üçqovaq kəndində köçmüdü. Ulu babamın Teyyub, Ataş və Məhəmməd adlı üç oğlu olub. Onların törəmələri eldə-obada “Molla Nəbi ocağının övladları”, “Molla Nəbi uşağı” kimi tanınır, imperianın dəftərxanasında “Nəbiyev” familiyası ilə qeydə alımlılar...”

Burada akademik çox geniş məzmunlu, tarixi şəxsiyyət olaraq öz keçmiş, ailə üzvləri haqqında çox geniş məlumat vermişdir. Bu tərcüməyi-halda Bəkir müəllim qeyd edir ki, ailələri çox böyük məhrumiyətlər görmüşdür. Özünün dünyaya gəlməsini belə qeyd etmişdir ki, “Məndən əvvəl ailəmizdə Bəkir adlı qardaşım varmış. O, doğulan günü Quran açaq, hədis oxuyan babam, Məhəmməd Peygəmbərə son dərəcə səmimi münasibətinə görə “sədaqətli” ləqəbi almış Əbu Bəkir Siddiqin şərfinə usağın adını Bəkir qoyubmuş. O Bəkir körpə ikən olüb. Mən doğulanda anam atam vasitəsilə təkidlə babamdan xahiş edib ki, məni də “Bəkir” deyə çağırımlar. Anam sonralar bunun səbəbini açıqlayaraq qeyd edirdi ki, mən Allaha yalvarıb dualar edir, arzulayırdım və indi də dualarımı döñə-döñə təkrarlayıram. İstəyirdim ki, qurban olduğum sənə iki ömür etə eləsin. Bir adını daşıdığınınakam qardaşının ömrünü, bir də sənən öz ömrünü...”

Kitabın “Tərtibilərdən” başlıqlı yazısında qeyd olunmuşdur ki, “Akademiyada müəyyən edilmiş qaydalara əsasən hər bir elmi işçi, laborantdan akademike kimi, ilin sonunda elmi fəaliyyəti barədə hesabat verməlidir. Öz işlərinə, elmi, ictimai, pedaqoji fəaliyyətinin bütün sahələrinə son dərəcə məsuliyyətlə yanaşan akademik Bəkir Nəbiyev bu işə də çox ciddi yanaşar, hesabat üzərində diqqətlə işləyərmiş. Soraq kitabına ilk dəfə daxil edilən bu hesabat mərhum akademikin AMEA-da çalışdığı 50 ildən çox bir müddədə yazdığı elmi hesabatlardan yalnız biri və təəssüf ki, sonuncusudur. Yaşı səksəni ötmüş Bəkir müəllimin hesabatını, onun çoxçəkətli fəaliyyət dairəsi, işgüzarlığı və əməksevərliyi barədə az da olsa təsəvvür yarada

biləcəyi üçün, heç bir ixtisar və dəyişiklik etmədən oxuculara təqdim edirik". Biz isə akademikin hesabatındaki bölmələrin adını veririk.

"2011-ci ildə fəaliyyətim haqqında hesabat" başlıqlı yazıda birinci elmi-tədqiqat işi, ikinci kitab nəşri, üçüncü redakte işləri, dördüncü məruzələr, beşinci kadr hazırlığı bölmələrində hesabatını tamamlamış, öz imzası ilə hesabatı bu göstəricidə öz əksini tapmışdır.

"Həyatı və yaradıcılığının əsas tarixləri" adlı sərlövhədə akademikin təqdim olunan tarixlərindən məlum olur ki, akademik Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Azərbaycan Respublikası Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. 1942-1944-cü illərdə Ağdaşda ayaqqabı tikən usta yanında şagird, Barama toxum zavodunda fəhlə işləmişdir. 1945-1947-ci illərdə Ağdaş rayon yerli radio verilişləri redaksiyasında direktor işləmişdir. 1947-ci ildə Ağdaş şəhərində 1 nömrəli orta məktəbi bitirmişdir. 1947-1949-cu illərdə Ağdaş şəhərindəki 3 nömrəli yeddiüllik məktəbdə, Yeniarx kəndindəki natamam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.

1951-ci ildə ilk tənqidçi məqaləsi "Ədəbiyyat qəzeti"ndə dərc edilmişdir. 1951-1953-cü illərdə Bayıldakı 55 nömrəli fəhlə-gənclər orta məktəbində ədəbiyyat müəllimi işləmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-1956-ci illərdə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında məsul katib müavini, ədəbi işçi kimi işləmişdir. 1957-1959-cu illərdə ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranti olmuşdur. 1957-ci ildə Moskva şəhərində Gənclərin və tələbələrin VI Ümumdünya festivalında Sovet nümayəndə heyətinin üzvü kimi iştirak etmiş, Beynəlxalq Gənc Ədəbiyyatçılar Konqresində "Azərbaycan ədəbiyyatının inkişaf meyilləri" mövzusunda məruzə etmişdir. Gənclərin və tələbələrin VI Ümumdünya festivalında uğurlu iştirakına görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 1958-ci ildə Yaziçılar İttifaqının üzvü olmuşdur.

Tərcüməyi-haldan məlum olur ki, çox zəngin yaradıcılığa malik akademik 1960-ci ildə "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1970-ci ildə "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

Akademianın Ədəbiyyat İnstitutunda baş elmi işçi, şöbə müdürü (1960-1970) vəzifələrində çalışmış, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru olmuşdur (1971-1987). 14 il Akademiyada Ədəbiyyat, Dil və Əncəsənət Bölməsinə rəhbərlik etmişdir (1987-2001). Azərbaycan Mədəniyyət

Fondunun (1982-1986), Azərbaycan Ədəbiyyat Fondunun (1987-1991) sədri olmuşdur.

Milli Elmlər Akademiyasının müşaviri, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmaqla yanaşı, uzun illər Akademianın filologiya elmləri doktoru alimlik dərəcəsi verən Müdafiə Şurasının sədri olmuşdur. 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının (Ankara) Azərbaycan Respublikası üzrə məsul əlaqələndiricisi, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyəti sədrinin müavini olmuşdur.

Qarşılıqlı ədəbi əlaqələr, bədii yaradıcılığın spesifik xüsusiyyətləri, ədəbiyyatda xəqilik, poeziyada fərdi üslub məsələləri bir alim və tənqidçi kimi "Tənqid və ədəbi proses", "Roman və müasir qəhrəman", "Özümüzden başlayaqq", "Çətin yollarda", "Xəzən vurməsin" və s. kitablarında ardıcıl surətdə qoyulub araşdırılan, klassik irlər və canlı ədəbi prosesin zəngin faktları əsasında ümumiləşdirilən problemlərdəndir.

2012-ci ildə Bakıda "Ozan" nəşriyyatında "Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri (elmi-kütłəvi ocerklər)" kitabı çapdan çıxmışdır. Akademik Bəkir Nəbiyevin "Üzeyir Hacıbəylinin ömürnaməsi" kitabı "Şərq-Qərb" nəşriyyatında çapdan çıxmışdır. Görkəmli ədəbiyyatşunas və tənqidçi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureati, Azərbaycan Respublikası Prezidentinin fərdi təqəüdçüsü, akademik Bəkir Əhməd oğlu Nəbiyev 15 mart 2012-ci ildə ömrünün 82-ci ilində vəfat etmişdir. Azərbaycan Respublikasının dövlət rəhbərləri, görkəmli elm və mədəniyyət xadimləri Bəkir Nəbiyevin vəfati münasibətilə nekroloq imzalamışlar. Martin 16-da görkəmli alim Bəkir Nəbiyev AMEA-dan son mənzilə yola salınmışdır.

Zəngin elmi yaradıcılığa və fəaliyyətə malik olan alimin elmi irlisinin araşdırılmasında bibliografiq məlumat kitabının, bibliografiq göstəricilərin rolü çox böyükdür. O cümlədən, haqqında bəhs etdiyimiz bibliografiq soraq kitabı da zəngin informasiya tutumuna malikdir. Belə ki, informasiya resursundan "Elmi irləri" hissəsində 58 adda kitabın müəllifi olduğunu öyrənirik və məlum olur ki, akademikin birinci kitabı 1963-cü ildə işıq üzü görmüşdür. Burada qeyd olunur ki, 58 kitabdan 48-i Azərbaycan dilində, 2-si türk dilində, 1-i fars, 6-sı rus, 1-i ingilis dilindədir.

"Terib etdiyi kitablar" bölməsinə nəzər saldıqda məlum olur ki, alim 11 kitabın tərtibçisi olmuşdur. Onlardan 6-sı Azərbaycan, 3-ü rus dilində, 2-si ingilis dilindədir. Redaktə etdiyi kiabların sayı 201-dir. Onlardan 183-ü Azərbaycan dilində, 18-i isə rus dilindədir. Rəy verdiyi və elmi məsləhətçisi olduğu əsərlərin sayı 22-dir.

Kitabları, məqələləri, məruzə və çıxışları ilə ədəbi ictimaliyətin diqqət mərkəzində dayanan alimin "Məqalələri və resenziyaları" bölməsindən aydın olur ki, 876 bibliografiq mənbədən 776-sı Azərbaycan dilində, 85-i rus

dilində, 3-i ingilis dilində, 12-si isə digər dillərdədir. 2 adda əsəri isə “Ədəbi tərcümələri” bölməsində yer almışdır.

Qiymətli monoqrafiya və məqalələrin müəllifi olan akademikin “Elmi rəhbərliyi ilə hazırlanmış dissertasiyalar” bölməsində doktorluq dissertasiyalarına rəhbərliyin xronologiyasını izlədikdə məlum olur ki, 1995-ci ildən 2010-ci ilədək 11 elmlər doktorluğunə rəhbərlik etmişdir. 1972-ci ildən 2010-cu ilədək 29 elmi işə rəhbərlik etmişdir. Analiz etdikdə məlum olur ki, çox məhsuldar elmi fəaliyyətə malik akademikin elmi məktəbi çox zəngindir. Çoxşaxəli yaradıcılıq diapazonuna malik olan görkəmli ədəbiyyatşunas, akademik Bəkir Nəbiyevin rəhbərlik etdiyi işlərin mövzusu da müxtalifliyi ilə seçilir: Məsələn, “Kitabi-Dədəm Qorqud” və “Koroğlu” dastanlarının rus dilinə tərcümə problemləri, “Azərbaycan şeir mədəniyyəti”, “Azərbaycan müqayisəli ədəbiyyatşunaslığının təkmül meylləri”, “Azərbaycan komediyasının poetikası”, “Azərbaycan nəşrində Qarabağ mövzusu”, “C.Cabbarının ədəbi mühiti” və s. Ümumilikdə 40 adda işin elmi rəhbəri olmuşdur.

“Haqqında yazılınlar” bölməsində isə 408 adda mənbənin bibliografiq təsviri verilmişdir ki, bunlardan 14-ü kitab, 394-ü isə məqalə və resenziyalar təşkil edir. Qeyd etmək lazımdır ki, haqqında yazılın məqalə və resenziyalardan 37-si rus dilindədir. Bu da alimin yaradıcılığının geniş oxucu dairəsinə malik olmasını göstərir.

Bibliografik əsərin “Müasirləri Bəkir Nəbiyev haqqında” hissəsində 68 nəfərin ürək sözləri verilmişdir. Başqa olkəlerin nümayəndələrinin ürək sözləri də yer almışdır. Onlardan birinin ürək sözlərini oxucularımıza təqdim edirik. Türkmenistan Elmlər Akademiyasının müxbir üzvü Biyəsim Çarıyarovun ürək sözlərindən: “...Bir zamanlar Türkmenistan yüksəkxitəslisi filoloq sarıdan çox korluq çəkirdi. Bu sahədə kifayət qədər elmlər doktorlarımız olmadığı üçün Ali Attestasiya Komissiyası (Moskva) uzun müddət bizim Ədəbiyyat İnstitutunda filologiya üzrə doktorluq dissertasiyalarının müdafiəsinə icazə vermişdi.

Onda biz Azərbaycana üz tutduq. Dili dilimizdən, peşəsi peşəmizdən olan professorları bu işə cəlb etmək üçün köhnə dostum Bəkir Nəbiyevə müraciət etdim. O, doktorluq dərəcəsi vermək üçün Aşqabadda, bizim Institutun nəzdində yenicə təşkil ediləcək Elmi Şuranın üzvü olmağa lütfən razılıq verdi. Bu münasibətlə alim öz yaxın dostları – həmkarları prof. Yaşar Qarayevə və prof. Qasim Qasimzadəyə də müraciət etdi, razılıqlarını aldı.

Azərbaycanlı qardaşlarımız 2-3 ayda bir dəfə Xəzərin üstündən uşub Aşqabada gəlir, irəlicədən onlara göndərdiyimiz dissertasiyalar haqqında mürfəssəl rəyləri, yüksəkxitəslisi məsləhətlərə bizdə ədəbiyyatşunaslıq üzrə türkən mənşəli elmlər doktorlarının yetişdirilməsinə əllərindən gələn köməyi edirdilər. Biz qardaşlarımızın bu yaxşılığını heç vaxt unutmur౔...

Alimin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün belə qiymətli fikirlərin verilməsi olduqca əhəmiyyəlidir.

Göstəricinin sonunda “Avtoqraflardan seçmələr” bölməsi verilmişdir ki, demək olar ki, birinci dəfə rast gəlinən bir informasiyadır. Burada qeyd olunur ki, “Bəkir müəllimin şəxsi kitabxanasında müəllimləri, həmkarları, əməkdaşları, tələbələri, şair və yazıçılar, dostları, mədəniyyət xadimlərinin ona bağışladığı yüzlərlə kitab qorunub saxlanılır. Bu kitabların ilk səhifəsini müəlliflərin Bəkir müəllimin ünvanına avtoqrafları bəzəyir. Bir qayda olaraq, ünvanlandığı şəxsin oxuması üçün nəzərdə tutulduğundan, bu qısa mətnlər, əksər hallarda, öz səmimiyyəti ilə seçilir, daşıdığı emosiya və məna yüküna görə çoxşəhifəlik məktub və ya məqalədən heç də geri qalmayaraq, bir-iki cümlə ilə hansısa mətbələrə açır, yada salır və işqalandırır. Bu kiçik qeydlərin oxucular üçün də maraqlı ola biləcəyini düşünürək, onların bir neçəsini soraq kitabına daxil etdi. Bəzi avtoqrafların sonunda verilən şəhərlər kitabın bu fəslini tərtib edib çapa hazırlamış Bəkir Nəbiyevə (akademik B.Nəbiyevin nəvəsinə) məxsusdur və \* işarəsi ilə qeyd edilmişdir”.

Avtoqraflardan birində deyilir: “Rafael Hüseynov. “Məhsəti Gəncəvi, özi, sözü, izi” kitabında

Əziz Bəkir müəllim! Mənim “Məhsəti”min ilk xeyirxah yolaçamı Siz olmusunuz. Siz məni Nizami muzeyindəki lektoriyada Məhsətidən məruzaya dəvət edəndə hələ XX əsrin 80-ci illəri yeni başlanırdı.

*Minnətdarlıq duyğusıyla, Rafael. 21 aprel 2005”*

Bələ avtoqrafların informasiya istifadəçilərinə çatdırılması bibliografiq resursun informasiya potensialını daha da artırılmış olur.

Vətəndaş, alim, ziyah, akademik Bəkir Nəbiyev haqqında məmənumluqla yazdığını bu sətirlər ürəyimizin dərinliyində yer almış xoşməramlı hissələrin təzahürüdür.